

Ailədə xoş münasibət üçün qadın-er-arvad arasında gündəlik dialoqların böyük əhəmiyyəti var.

Əhəmiyyətli qadınımıza baxanda cütlük arasında yaranan mübahisələrin əsasını bir-birini anlamamaqdan qaynaqlandığını görürük. Elə isə həyat yoldaşımızın, tənqidi müqabilimizin dilini öyrənməyi necə baxırsınız? Gəlin ailə məsələləri üzrə müfəssis, yazar Sema Maraşlının "Əzcə" və "Düzəcə" yazısını birlikdə oxuyaq!

Qadınların danışmaq dili kişilərdən fərqlidir. Mən bu dilə bir ad vermişəm: **Əzcə**.

"Əzcə" kişi dili olan "Düzəcə" kimi açıq və konkret deyil. Qadınlar sözlərinin yerə salınmasından qorxaraq deyəcəklərini birbaşa söyləməzlər. İpucu verərək tapmacanı kişilərin açmasını istəyərlər. Sözü əzib-büzdüklərinə görə "əzcə" adlandırmışam. Əzcə eyham vurma və üstüörtülü başa salma dilidir. Bu dilin qaydalarını öyrənən kişinin işi asan olar.

"Əzcə"də söz bazası genişdir. Çünki qadın beyininin hər iki tərəfində danışma mərkəzi var. Ona görə də qadınların danışmağa ehtiyacı kişilərdən çoxdur. Kişilərin danışma mərkəzi beyinin sol tərəfində yerləşir. Beyinin sol tərəfindən zərbə alan kişilər ömürlərinin axırına qədər danışma qabiliyyətini itirdikləri halda qadınlar beyinlərindəki iki danışma mərkəzi sayəsində canları çıxmıdıqca danışma qabiliyyətlərini itirməzlər.

Qadının dərdi olanda daha çox danışır. Hər şeyə bir bəhanə tapır. Bunun qarşısını almaq üçün kişi xanımının xoşbəxt olması və üzündən sevincin əskik olmaması üçün çalışmalıdır.

Onları xoşbəxt etmək çətindirmi? Əksinə, çox asandır. Qadın ruhunu bir az başa düşmək

kifayətdir. Hər gün ona bir az vaxt ayırın. Yarım saat da olsa iş-gücünü bir kənara qoyub, ona qulaq asın. Qadınlar danışaraq artıq enerjiden azad olurlar. Danışa bilməsələr partlayırlar. Qadınlar sadəcə lazım olanda, xüsusi istək və arzularını ifadə etmək üçün bu dildə, yəni "əzə" dilində danışirlar. Gün ərzində baş verənləri hekayə tərzində danışmağı sevirler. Onların çox danışmağa olan meylinin səbəbi dərd bölüşmək deyil. Qadınlar çox vaxt yaxınlıq qurmaq üçün başlarına gələni uzun-uzadı danışirlar.

Bəzən də qadınlar kim və ya nəşə ilə maraqlandıqlarını göstərmək, yaxud söhbət etmək bəhanəsi ilə sual verirlər. Məsələn, bir çox qadının tanış olma macərası bir-birinə sual verərək başlamışdır. Qadının sual verməsi "səninlə maraqlanıram, sənə əhəmiyyət verirəm" mənasına gəlir.

Sual verən qadına qısa da olsa cavab verin, sonra ona başqa bir sual yönəldin. Onunla maraqlandığınızı görüb sevinəcək. Məqsədi də bu olduğuna görə sual verməyi kəsib, cavab verməyə başlayacaq.

Qadınlar dünyaya gələcəkdə ana olmaq üçün gəldiklərinə görə nəsihət etməyi də çox sevirler. Kişilərsə qadınlardan nəsihət eşitməyə nifrət edirlər. Qadınlar nəsihətə başlayanda buna sərt reaksiya verərək xətilərinə dəyirlər. Halbuki çox vaxt qadınlar nəsihət etdiklərinin fərqiində olmadan belə danışirlar. Ona görə də yoldaşınız nəsihətə başlayanda əsəbiləşməyin, əksinə, ona iltifat edib kompliment deyin. Bəli, səhv eşitmədiniz. Ona şirin dillə iltifat edin. Məsələn, çox gözəl olduğunuzu, baxışlarının mənalı olduğunuzu, təbəssümünüzün necə yaraşdığına, getdikcə daha da gözəlləşdiyini, axşam yeməyinin dadlı olduğunuzu və s. kimi sözlər söyləyin. Həmin gün onun xoşuna gələcək nə işə maraqlı bir şey kəşf edin. Dərhal nəsihəti kəsəcək, özü də fərqiində olmadan ana kimi rəftar etməkdən uzaqlaşacaq və qadınlıq duyğuları qabaracaq.

Bu dili başa düşməyin ən asan yolu sevdiyiniz adamı qəlbinizlə dinləməkdən keçir. Qadınların erləri ilə bu dildə danışmasının səbəbi anlayış, sevgi və yaxınlığa olan ehtiyaclarıdır. Qısa hekayə ilə mövzunu nöqtələyirəm:

Ailədə bir çox problem yaşayan kişi evi tərk edib anasının yaşadığı evə gedir. Anası ona evə qayıtmasını və xanımına qulaq asmasını nəsihət edir.

Kişi evinə qayıdır, arvadının dediklərini dinlədikdən sonra yenidən anasının qaldığı evə

Yazan redaktor
02.10.17 12:37 -

yollanır. Anası yenə nəsihət edir:

“Bu dəqiqə evə qayıt və xanımının sənə dediklərini yox, deyə bilmədiyi sözləri dinlə. Çünki sevgiyə gedən yol sevdiyin adamı qulağınla deyil, qəlbinlə dinləməkdən keçir”.